

Erməni vəhşiliyinin "Xaç naminə" kitabındaki qanlı izləri

Bədxah və xain qonşularımız olan ermənilər zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırımı hadisələrini yalan və iftiralarla ört-basdır etməyə çalışmışlar. Amma nə qədər cəhd göstərsələr də, istəklərinə nail olmamışlar. Gec-tez hansısa yolla qanlı izlərinin üstü açılmışdı. Düşmənlər ciddi çuvalda çox gizlədə bilməmişlər.

Bəzən erməni yazarlar törətdikləri vəhşilikləri özləri açıb ortalığa qoyublar. Hələ bununla fəxr edib öyünməyi də özlərinə ar bilməyiblər. Əgər həqiqəti əks etdirən həmin materialları ya azərbaycanlı, ya da başqa bir müsəlman jurnalistlər yazmış olsaydilar, bəlkə də oxucular buna inanmazdlar. Onun obyektivliyinə şübhə ilə yanaşardilar. Amma azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri ermənilərin özlərinin yazış etiraf etməsi olduqca inandırıcıdır.

Ermənistən hakimiyəti Qarabağda törətdikləri dəhşətli cinayətləri nə qədər inkar etməyə çalışsa da, bu gün ortalıqda danılmaz faktlar və rəqəmlər var. Ermənilərin vəhşiliyindən yazan jurnalistlərdən biri də ele əslən erməni olan Daud Mansur Xeyriyandır. O, ermənilərin Qarabağda azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi, barbarlığı öz gözləri ilə görmüş və qələmə almışdır. D.Xeyriyan Ermənistən vətəndaşı deyil. O, 1942-ci ildə Beyrutda doğulub. 1992-ci ildə mühəribənin qızğıın vaxtlarında özünün dediyi kimi ermənilik borcunu yerinə yetirərkən jurnalist kimi Qarabağa gəlib. 1993-cü ilin oktyabrına kimi ermənilərin "qəhrəmanlığından" yazacağı kitab üçün material toplayıb.

Beyrua dönəndən sonra Qarabağda gördüyü erməni vəhşili-

yini təfərrüati ilə qələmə alıb. Yazdıqlarını "Xeyriyanın qeydləri" adı ilə "Eş-şərq" (Şərq) nəşriyyatında çap etdirib. Daha sonra 2000-ci ildə Livanın paytaxtı Beyrutda ermənilərin Qarabağda törətdiyi dəhşətli cinayətləri sübut edən "Vo imya Kresta" (Xaç naminə) adlı erməni və ərəb dillərində kitab nəşr etdirib. Kitabın çapından sonra erməni lobbyi onun qarşısını almaq, yayımına maneçilik törətmək üçün bütün imkanlarını işə salıb. Amma nə qədər cəhd göstərsələr də, istəklərinə nail ola bilməyiblər. Kitab nəşr olunanandan az sonra internet saytlarına da ayaq açıb.

"Vo imya Kresta"nın 19-cu səhifəsindən 76-cı səhifəsinə kimi ermənilərin Qarabağ müharibəsində azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən bəhs olunur. Müəllifin qələmə aldığılarını oxuduqca dəhşətə gəlir, ermənilərə, erməniliyə olan nifrətimiz daha da artır:

"...Biz Xaçaturyanla gəlirdik. Birdən pəncərədən zirzəmiyə baxanda gördük ki, bizim əsgərlər dirsəklərindən qan axan bir əsir uşağı oraya gətirir. Uşaq səs-küy salırdı. Sakit dayanmışdı. Xaçaturyan onun ölmüş anasının döşünü kəsib, uşağına ağzına soxdu... Daha sonra mən onun sinə hissəsindən dərisini və qarnını soydum. O, 7 dəqiqə-



dən sonra qan itirmədən öldü. Bu hərəkəti edən zaman həzz alırdıq. Baxmayaraq ki, bizim qarşımızdakı balaca uşaq idi. Bütün bunlar onun gözləri qarşısında baş verirdi. Buna baxmayaq, mən peşman deyildim. Ona görə ki, bu hərəkətimlə xalqımızın qisasını almış oldum."

Müəllif sonra ermənilərin daha dəhşətli cinayət faktlarını etiraf edir: "Xaçaturyan daha sonra həmin uşağı bədənini hissələrə bölüb itlərə atdı. Biz həmin gecə daha 3 türkü bu yolla cəzalandırdıq. Mən və Xaçaturyan bir erməni vətəndaşı olaraq qorxmayıbm. O deyirdi ki, bu, müharibənin qanunlarından biridir.

gözlərinə diqqətlə baxdım. Onun baxışlarında qələbənin və sevinçin qıgilcımları sayılırdı".

Kitabın 26-cı səhifəsində isə bu sətirləri oxuyuruq: "Şaxtalı şəhər idi. Hava həddindən artıq soyuq idi. Bizi göstəriş göldi ki, Daşbulağ'a getmək lazımdır. Amma yol palçıqlı olduğu üçün keçmək mümkün deyildi. Komandır

göstəriş verdi ki, öldürülən türkələrin meyitlərindən köprü düzəldin və bataqlıq hissəni o cür keçin. Mən meyitləri daşımaq istəmirdim. Çünkü içimdə bir qorxu yaranmışdım. Onda podpolkovnik Aqanyan mənə bir işarə verdi ki, qorxmayıbm. O deyirdi ki, bu, müharibənin qanunlarından biridir.

Ondan sonra mən təxminən 9-11 yaşlı bir qızın meyitinin sinəsinə ayağımı qoyub kecdim. O, təzə öldüyü üçün başından və qarnından qan axırdı. Biz meyitləri daşıyb palçıqlı yola tökürdük ki, oradan keçə bilek. Ona görə də mənim bütün paltarım və çəkmələrim qan içindəydi".

Erməni jurnalist Xeyriyanın kitabının 63-cü səhifəsindəki sətirləri heyəcansız oxumaq olmur: "...Mart ayının 2-də "Qafilan" adlı erməni qrupu alçaq manqollardan (azərbaycanlılar nəzərdə tutulur) təxminən 2000-ə qədər meyit yiğdi və onları ayrılıqda Xocalıdan bir neçə kilometr aralıda yandırdı".

Kitabda on dəhşətli hadisə vəhşi ermənilərin 10 yaşlı azərbaycanlı qızın başına götirdikləridir. Müəllif yazır: "Sonuncu yük maşının təxminən 10 yaşında olan bir qız var idi. O, boyundan və əlindən yaralanmışdı. Yarası çox ağır idi. Amma yavaş-yavaş nəfəs alındı. Hava çox soyuq idi. Bu qədər yarasına baxmayaraq, uşaq hələ yaşayırırdı. Həyatında heç vaxt unutmağacagım bir hadisə ilə rastlaşdım. Heç vaxt o uğagın ölümlə mübarizə aparan gözlərini unutmayacağam. Bir az keçidkən sonra Tıqanyan adlı əsgər qızın qulağından tutaraq onu mazutlanmış leş yiğinina tərəf sürdü və daha sonra onları yandırdılar. Orada bir nəfər qışqıraraq kömək isteyirdi, yalvarırdı. O qədər həyəcan keçirmişdim ki, yeriye bilmirdim. ...Ancaq mən bütün müqəddəslər tərəfindən lənətlənmiş türkləri qırmaq və Şuşanı azad etmək isteyirdim. Ona görə də mən qayıtdım. Onlar isə "Xaç naminə" yürüşlərini davam etdirdilər".

Erməni jurnalistin yazdığı danılmaz faktlar bir daha sübut edir ki, daşnaklar Qarabağda azərbaycanlılara qarşı misli görünən soyqırımı törətmışlər. Öz etdikləri qanlı əməlləri də elə özləri qələmə almışlar. Ermənilərin, erməniliyin əsl xisətəti bu kitabda bütün çilpaqlığı ilə oxucuya çatdırılıb. Erməni vəhşiliyini bundan yaxşı təsdiq edən başqa nə ola bilər ki?

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"